

# Heyif səndən, Əfrail....

Aramızdan nə tez getdin,  
Getdin, bizi pərişan etdin...

Bir neçə ilin söhbətidir. İsti yay günlərinin birində Lerik şəhərindəki məşhur pillələri düşərkən gözləmədiyim halda sağ qolum və ayağım boşalıb hərəkətsiz vəziyyətdə düşdü. Çox keçmədi ki, pillənin kənarında yerə oturməli oldum. Nə yaxşı ki, qızım Təranə, kiçik oğlu Oruclu yanımıda idi. Təkcə ağlım başımdan çıxmamışdı. Qorxu hissini unutmuşdum. Gözləriməsə açıq idi, harasa dikilmişdi, sanki, İlahidən kömək gözləyirdi...

Allah da deyir səndən hərəkət, mən-dən hərəkət.

Cox çəkmədi ki, məni "təcili yardım" maşını ilə yaxınlıqdakı xəstəxanaya çatdırıldılar. Elə yolda ikən Aşur həkim iynələrini işə salmışdı. Bədənimə bir neçə işə vurdur. Təcrübəsinin çoxluğundan insult zamanı lazım olan iynələri bir-bir seçirdi. Qolumdakı venaya sistem qoşular. Yavaş-yavaş özümə gəlməyə başladım, bədənimə hərarət gəldi. Yaşayış uğrunda mübarizə gedirdi.

Ağ xalatlı, ağbəniz, mələk simali, durusundan, oturuşundan hikmət süzülən, hər sözü-söhbəti mənə güc verən, dayaq olan, ümidiimi itirməyə qoymayan, çarpayımın yanından çəkilməyən həkimi tənqidirdim: Əfrail Ağayevi. Bilirdim ki, gənc olmasına baxmayaraq neçə-neçə ağır xəstəni ölümün, xəstəliyin pəncəsindən xilas edib, onlara həyat eşqi, yاشamaq eşqi bəxş edib, onları ailəsinə, bələlərinə qovuşdurub. Həm də xəstə sa-galanadək sanki onunla bərabər nəfəs alıb, narahat anlar, yuxusuz gecələr keçirib. Nə etməli, onun peşəsi belədir. Öz



ömründən köməyinə ehtiyac duyan insanların ömrünə pay verib, bundan qürür duyub, fərəh hissi keçirib. Ən böyük və dəyərli mükafatı ona ünvanlanan "sağ ol"lar olub...

Həmin gün isə... Yəni, noyabr ayının 16-da onun köməyinə heç kəs gələ bil-mədi. Yüzlərin yardımına özünü çatdırısa da, bu dəfə onun çağırışına gələn həmkarları bu nurlu insana, ağ xalata bürünmiş loğmana çarə edə bilmədilər. Artıq gec idi. Ömür mələyi uçub uzaqlara getmişdi. Axi, Əfrailin üzəyi də həm-işə təmiz olan ağ geyimi kimi təmiz və pak idi...

O, heç kəsi incidən bir hərəkət etməz, kimsənin könlünə dəyməzdidi. İynə-dərmanları kimi hər sözü, söhbəti, hərəkəti də xəstəyə şəfa verirdi. Çalışırdı ki, xəstə ilə söhbətdən sonra xəstənin əhval-ruhiyyəsi yüksəlsin, səhhəti yaxşılaşın...

Eh, gidi dünya... İnsanlara sağlam həyat bəxş edənin özünü dünyadan aparırsan. Bəs görəsən onu kim əvəzləyəcək?

Mən hazırkı durumumla Əfraildən geniş söhbət açmaq fikrində deyiləm. Heç buna ehtiyac da duymuram. Axi, neçə il bundan əvvəl ona "Xəstələnmədən sağlamlığın qədrini bilin" adlı ocerkdə Əfrailin işqli obrazı yaratmışam. "Azad təfəkkür" qəzetində Hacı Bayram Aslanovun yazdığı "Şəfəli əllərin hərə-rəti" adlı ocerkini çap etdirmişəm. "Məşəl" jurnalında şair Nəsir Rzayev Əfrail-ə "Tanrı, loğmandır Əfrail" şeirini həsr etmişdir:

Cox bilsə də az danişir,  
Həkimlik ona yaraşır.  
Ətməli ilə sayrışır,  
Qişı bahardır Əfrail.

Yox, bu dəfə qıçı çox kədərli keçdi, bizi, sənin dostlarını üzütdü. Atan Hacı Elxana təskinlik verməyə söz tapmuriq. Axi, 50 yaşında evdən və eldən getmiş övlad itkisindən ağır nə ola bilər?!

Dan yeri söküldən ruhun göylərə uçdu. Həmin gün Lerik şəhərindəki iş yeri-nə gedə bilmədin. Yol-yamac ayaq izləri-nə, işlədiyin poliklinika isti nəfəsinə, yoldaşların sən-saqrəq söhbətlərinə, gülüslərinə həsrət qaldı...

Cismən aramızdan getməyini eşitsək hamı Təngəbinə gəldi, son vida mərasimində yığışdı. Həmişə sən galərdin, bu dəfə isə biz gəldik hüzuruna. Yaşadığın məhəllədə maşınların çoxluğundan, six izdihamdan tərpənmək olmurdu. Bu da sənə son ehtiramın ifadəsi!

Sən getdin. Məkanın behişt olsun. Nəslin payız tökümüň başlanıb. Nə etmək olar... Əfrail Ağayevin ölümündən 40 il ötür.

İdris Şükürlü